



ИНФОРМАЦИОННОЕ ПИСЬМО

Уважаемые коллеги!

Азербайджанский Государственный Университет Культуры и Искусств приглашает принять участие в XVIII международной научной конференции «Проблемы исследования музыкальной культуры тюркских народов», посвященной 100-летию Азербайджанской Демократической Республики.

Конференция состоится 12-13-го апреля 2018 года в городе Баку.

К участию приглашаются преподаватели, соискатели, докторанты, магистранты и все заинтересованные лица.

Цель конференции: обобщение научных достижений и обмен научной информации в области тюркологии.

Основные тематические направления конференции :

- *Художественная культура тюркских народов на современном этапе: проблемы и перспективы*
- *Музыкальная культура тюркских народов: традиция и современность*
- *Культурная политика Азербайджанской Демократической Республики*

Для дополнительной информации можете связаться с Организационным комитетом:

e-mail: turksoyluxalqlar2018@gmail.com

Условия Конференции прилагаются.

Приложение: 3 (три) стр.

Надеемся увидеть Вас среди участников нашей конференции.

Условия участия:

Участие в конференции возможно в следующих формах: *доклад* в рамках заседания одной или нескольких секций; *заочное участие* (*стендовый доклад без выступления на конференции*). Участникам конференции необходимо до 01 марта 2018 года *подать заявку* на участие в конференции (если статья написана в соавторстве – заявка заполняется на одного автора) и *выслать статью на электронную почту* конференции.

Издание сборника материалов конференции планируется до проведения конференции.

Финансовые расходы докладчиков оплачиваются самими участниками, прочие расходы (местный транспорт, питание) несет на себе Азербайджанский Государственный Университет Культуры и Искусств.

Основные даты конференции

Последний срок приема тезисов: **01.03.2018**

Последний срок объявления принятых тезисов: **05.03.2018**

Дата проведения конференции: **12-13.04.2018**

ПРАВИЛА ОФОРМЛЕНИЯ ДОКЛАДОВ

В заявке следует указать тему доклада, сведения об авторе (фамилия, имя, отчество полностью, ученая степень и звание, место работы и должность, почтовый и электронный адрес, номера контактных телефонов).

Организационный комитет оставляет за собой право отказать в публикации материалам, не соответствующим тематике и предъявляемым требованиям. Об этом автор будет извещен по указанному им адресу. Текст статьи должен быть набран в редакторе Microsoft Word. Объем публикации до 7 страниц, формат А4, Times New Roman, 14 кегль, верхнее и нижнее поля 20 мм, левое поле 30 мм, правое поле 15 мм, межстрочный интервал 1,5, абзацный отступ 1,25. В тексте не должно быть сносок и примечаний, формул, таблиц и графиков, нумерации страниц. Ссылки на источники даются внутри текста в квадратных скобках, например [А.Талыбзаде, 2006, с. 28]. В разделе «Литература» позиции располагаются в алфавитном порядке (12 pt), не нумеруются. Статьи публикуются в авторской редакции. Рабочие языки конференции – азербайджанский, турецкий, русский и английский.

Резюме (если статья написана на одном из языков, то резюме должно быть на двух остальных языках объемом 8–10 строк, 10 кегль, интервал 1).

Ключевые слова должны состоять из 8-12 слов.

ЗАЯВКА УЧАСТНИКА

| | |
|---|--|
| ФИО (полностью) | |
| Ученая степень | |
| Организация | |
| Должность | |
| E-mail | |
| Телефонный номер (с кодом страны) | |
| Домашний адрес (с почтовым индексом) | |
| Страна, город | |
| Название доклада | |
| Ключевые слова | |
| Тезис | |

Контакты

Адрес: АГУКИ, пр. Иншаатчылар, 39

Телефон: (+99 412) 599-00-54

Адрес электронной почты: [turksoyluxalqlar2018@ gmail.com](mailto:turksoyluxalqlar2018@gmail.com)

Интернет адрес: <http://admiu.edu.az/>



MƏLUMAT MƏKTUBU

Hörmətli həmkarlar!

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sizi Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” adlı XVIII Beynəlxalq Elmi Konfransda iştirak etməyə dəvət edir. Konfrans 2018-ci ilin 12-13 aprel tarixində Bakıda keçiriləcəkdir. Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar dəvət edilir.

Konfransın məqsədi: Türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsi

Konfransın əsas mövzu istiqamətləri aşağıdakılardır:

- *Türksoylu xalqların bədii mədəniyyəti müasir mərhələdə: problemər və prespektivlər*
- *Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik*
- *Azərbaycan Demokratik Respublikasının mədəniyyət siyasəti*

Məruzəçilərin səfərlə bağlı yol xərcləri iştirakçının özü tərəfindən, digər xərclər (şəhərdaxili nəqliyyat, yemək) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ödəniləcəkdir.

Əlavə məlumat üçün Təşkilat komitəsi ilə əlaqə saxlaya bilərsiniz: e- mail: turksoyluxalqlar2018@gmail.com

Konfransın şərtlərini təqdim edirik. Qoşma: 3 (üç) vərəq

Sizi konfransın iştirakçıları arasında görməyə ümid edirik.

İŞTİRAKÇI ÜÇÜN ŞƏRTLƏR:

Konfransda aşağıdakı formalarda iştirak etmək mümkündür: bir və ya bir neçə bölmə çərçivəsində məruzə etməklə, yaxud məruzə etmədən qiyabi iştirakı təmin etməklə (konfransda iştirak etmədən stenddə yerləşdirilmiş məruzə) . İştirak etmək istəyənlər materialları 2018-ci il martın 1-nə qədər çatdırmalı, çıxışın mövzusunı bildirməli və konfransda iştirak etmək üçün ərizə verməli, yaxud konfransın elektron ünvanına məktub göndərməlidirlər. Məqalə həmmüəllifliklə yazılıbsa, ərizə bir nəfərin adından verilir. Konfransın materiallarını onun açılışına qədər dərc etmək nəzərdə tutulub. Məruzəçilərin səfərlə bağlı yol xərcləri iştirakçının özü tərəfindən, digər xərclər (şəhərdaxili nəqliyyat, yemək) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ödəniləcəkdir.

KONFRANSLA BAĞLI ƏSAS TARİXLƏR

Tezislərin son qəbul günü: **01.03.2018**

Qəbul olunmuş tezislərin elan günü: **05.03.2018**

Konfransın keçirilmə tarixi: **12-13.04.2018**

MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI

Ərizədə məruzənin mövzusu, müəllif haqqında məlumat (soyad, ad, atasının adı, elmi dərəcə və fəxri ad, iş yeri və vəzifə, poçt və elektron ünvanlar, əlaqə telefonları) göstərilməlidir.

Təşkilat komitəsi mövzuya və tələblərə uyğun olmayan materialların çapından imtina etmək hüququna malikdir. Müəllif göstərdiyi ünvan vasitəsilə bu haqda xəbərdar ediləcəkdir. Məqalənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Nəşrin həcmi 7 səhifəyə qədər, formatı A4, Times New Roman, 14 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30 mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır. Mətnə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə nömrələri olmamalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [A.Talıbzadə, 2006, səh. 28]. “Ədəbiyyat” bölməsində ardıcılıq əlifba sırası ilə düzənlənir (12 pt), nömrələnmir. Məqalələr müəllif redaksiyasında çap olunur. Konfransın dili – Azərbaycan, türk, rus və ingilis dilləridir.

Xülasə məruzə mətninin yazıldığı əks dildə (rus və ingilis) tərtib olunmalıdır (8-10 sətir həcmində 10 pt, məsafə 1) olmalıdır.

Açar sözlər 8-12 sözdən ibarət olmalıdır.

İŞTİRAKÇININ ƏRİZƏSİ

| | |
|--|--|
| Soyad, ad, atasının adı (tam) | |
| Elmi dərəcə | |
| Təşkilat | |
| Vəzifə | |
| E-mail | |
| Telefon nömrəsi (ölkə kodu ilə) | |
| Ev ünvanı (poçt indeksi ilə) | |
| Ölkə, şəhər | |
| Məruzənin adı | |
| Açar sözlər | |
| Tezis | |

ƏLAQƏ

Ünvan: ADMİU, İnşaatçılar pr., 39

Telefon: (+99 412) 599-00-54

Elektron poçt ünvanı: turksoyluxalqlar2018@ gmail.com

İnternet ünvan: <http://admiu.edu.az/>



INFORMATION MAIL

Dear colleagues!

The Azerbaijan State University of Culture and Arts invites you to take part in the XVIII International Scientific Conference "Problems of Research of the Musical Culture of the Turkic Nations" dedicated to the 100th anniversary of the Azerbaijan Democratic Republic.

The conference will be held on 12-13 April, 2018 in Baku.

Teachers, applicants, doctoral students, undergraduates and all interested persons are invited to participate.

The purpose of the conference: the generalization of scientific achievements and the exchange of scientific information in the field of Turkic studies.

The main thematic areas of the conference:

- Art culture of Turkic peoples at the present stage: problems and perspectives
- Musical culture of Turkic peoples: tradition and modernity
- Cultural policy of the Azerbaijan Democratic Republic

For further information, please contact the Organizing Committee:

e-mail: turksoyluxalqlar2018@gmail.com

The terms of the Conference are attached.

Appendix: 3 (three) p.

We hope to see you among the participants of our conference.

The terms of participation:

Participation in the conference is possible in the following forms: *a report* within the framework of a meeting of one or more sections; *Absentee participation* (*poster presentation without speaking at the conference*). Participants of the conference should *submit an application* for participation in the conference before March 01, 2018 (if the article is written in co-authorship - the application is filled in for one author) and *send the article to the e-mail* of the conference.

The publication of the conference proceedings is planned before the conference.

The financial expenses of the speakers are paid by the participants themselves, other expenses (local transportation, food) are borne by the Azerbaijan State University of Culture and Arts.

The main dates of the conference

The deadline for abstract submission: **01/03/2018**

Deadline for the announcement of adopted abstracts: **05/03/2018**

Date of the conference: **12-13.04.2018**

RULES OF PAPER REGISTRATION

In the application should specify the topic of the report, information about the author (full name, full name, academic degree and rank, place of work and position, postal and e-mail address, contact phone numbers).

The Organizing Committee reserves the right to refuse publication of materials that do not correspond to the subject and requirements. The author will be notified about this at the address indicated by him. The text of the article should be typed in the Microsoft Word editor. The publication volume is up to 7 pages, A4 size, Times New Roman, 14 size, top and bottom margins 20 mm, left margin 30 mm, right margin 15 mm, line spacing 1.5, paragraph indent 1.25. In the text there should be no footnotes and notes, formulas, tables and graphs, numbering of pages. References to sources are given inside the text in square brackets, for example [A.Talybzade, 2006, p. 28]. In the "Literature" section, the positions are arranged in alphabetical order (12 pt), not numbered. Articles are published in the author's edition. The working languages of the conference are Azerbaijani, Turkish, Russian and English.

Summary (if an article is written in one of the languages, the summary should be in the other two languages in the volume of 8-10 lines, 10 size, interval 1).

Keywords should consist of 8-12 words.

APPLICATION FORM

| | |
|---|--|
| Name (completely) | |
| Academic degree | |
| Organization | |
| Position | |
| E-mail address | |
| Telephone number (with country code) | |
| Home address (with zip code) | |
| Country, city | |
| Title of the report | |
| Keywords | |
| Thesis | |

Contacts

Address: ASUCA, Inshaatchilar Ave., 39

Phone: (+99412) 599-00-54

Email Address: turksoyluxalqlar2018@gmail.com

Internet address: <http://admiu.edu.az/>